

“UNİCAPİTAL İNVESTİSİYA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rəyi
31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

“UNICAPITAL İNVESTİSİYA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MÜNDƏRİCAT

Səhifə

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI

1

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

2-4

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
MALİYYƏ HESABATLARI:

Mənfiət və ya zərər və digər məcmu gəlir haqqında hesabat

5

Maliyyə vəziyyəti haqqında hesabat

6

Kapitalda dəyişikliklər haqqında hesabat

7

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

8-9

Maliyyə hesabatları üzrə qeydlər

10-56

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

Bu bəyannamə “Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin (“Cəmiyyət”) maliyyə hesabatları ilə bağlı rəhbərliyin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədilə hazırlanmışdır.

Rəhbərlik 31 dekabr 2024-cü il tarixinə Cəmiyyətin maliyyə vəziyyətini, həmin tarixdə başa çatmış il üzrə əməliyyat nəticələrini, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərkətini düzgün şəkildə eks etdirən maliyyə hesabatlarının, Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühasibat Uçotu Standartlarına (“MHBS Mühasibat Uçotu Standartları”) uyğun olaraq hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütamadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsədə uyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS Mühasibat Uçotu Standartlarına müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa, onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı; və
- Yaxın gələcəkdə Cəmiyyət işini normal şərtlər altında davam etdiriyi halda, hesabat tarixinə maliyyə hesabatlarının fasılısızlıq prinsipi əsasında hazırlanması.

Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Cəmiyyət daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işləniləbilə hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Cəmiyyətin maliyyə hesabatlarının MHBS Mühasibat Uçotu Standartlarına uyğun olaraq düzgün hazırlanması və Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman düzgün eks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Cəmiyyətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Fırıldaqçılıq, xətalar və digər qanuna uyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatları 21 aprel 2025-ci il tarixində 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatları 21 aprel 2025-ci il tarixində Cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmişdir.

Cəmiyyətin adından:

Vüqar Namazov
Baş direktor

21 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası



Aytəkin Muxtarova
Direktor

21 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

10-56-ci səhifələrdə təqdim edilmiş qeydlər hazırlı maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

City Point Baku, 9th floor
J. Mammadguluzadeh str., 102A
Baku, AZ1022, Azerbaijan

T: +994 (12) 404 7 666
F: +994 (12) 404 7 667

office@bakertilly.az
www.bakertilly.az

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarı və İdarə Heyətinə:

Rəy

Biz “Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin (“Cəmiyyət”) 31 dekabr 2024-cü il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gelir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə əhəmiyyətli uçot prinsiplərinə dair məlumatların qısa xülasəsi də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2024-cü il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühəsibat Uçotu Standartlarına (MHBS Mühəsibat Uçotu Standartları) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün Əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditini üzrə Auditorların Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

İzahedici Paraqraf

Əlaqəli tərəflərlə əməliyyatlar və qalıqlar

Şərti rəy bildirmədən diqqətinizi maliyyə hesabatlarının 7 sayılı Qeydinə cəlb edirik. Cəmiyyətin əlaqəli tərəflərlə əməliyyatlar üzrə əhəmiyyətli sayılan qalıqları və əməliyyatları mövcuddur. Əlaqəli tərəflər öz aralarında əlaqəli olmayan tərəflərin apara bilmədiyi əməliyyatları həyata keçirə bilər. Bununla yanaşı, əlaqəli tərəflər arasında aparılan əməliyyatların şərtləri, müddətləri və məbləğləri əlaqəli olmayan tərəflər arasında aparılan əməliyyatlarla eyni olmaya bilər.

Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri verilmiş Şəxslərin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, firldaqcılıq və ya xətalar nticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı haldə, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, firldaqcılıq və ya xətalar nticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər firldaqcılıq və ya xətalar nticəsində yaranan bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-in tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında firldaqcılıq və ya xətalar nticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib olan audit sübutları əldə edirik. Firldaqcılıq nticəsində yaranan əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətalar nticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki firldaqcılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Cəmiyyətin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilərən hazırlanması üçün daxili nəzarət sistemi barədə anlays əldə edirik;
- İstifadə edilmiş uçot siyasetinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsədə uyğunluğunu qiymətləndiririk;
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıraq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-ədilmədiyini qiymətləndiririk.



Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında idarəetmə səlahiyyətləri verilmiş şəxslərə məlumat veririk.

Baker Tilly Azerbaijan

21 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

“UNICAPITAL İNVESTİSİYA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ**
(Azerbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə
Effektiv faiz dərəcəsindən istifadə etməklə hesablanmış faiz gəliri Repo müqavilələri əsasında borc alınmış vəsaitlər üzrə faiz xərci İcarə öhdəliyi üzrə faiz xərci	8, 7 22, 7	1,271,331 (1,262,434) (24,258)	621,009 (476,133) (25,643)
Xalis faiz (xərci)/gəliri		(15,361)	119,233
Xalis haqq və komissiya gəliri Qiymətli kağızlarla bağlı əməliyyatlar üzrə xalis gəlir	9, 7 16, 7	2,712,534 487,043	2,350,854 239,019
Qeyri-faiz gəliri		3,199,577	2,589,873
İşçi heyati ilə bağlı xərclər Ümumi və inzibati xərclər Digər (xərc)/gəlir, xalis Dividend gəliri	10, 7 10, 7	(1,788,664) (887,471) (44,536) -	(1,597,581) (834,001) 9,954 7,811
Qeyri-faiz xəci		(2,720,671)	(2,413,817)
Mənfəət vergisindən əvvəl mənfəət		463,545	295,289
Mənfəət vergisi xəci	11	(117,402)	(71,503)
İl üzrə xalis mənfəət		346,143	223,786
İl üzrə cəmi məcmu gəlir		346,143	223,786

Cəmiyyətin adından:

Vüqar Namazov
Baş direktör

21 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası



Aytəkin Muxtarova
Direktor

21 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

10-56-cı səhifələrdəki qeydlər hazırkı maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“UNİCAPİTAL İNVESTİSİYA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNƏ
(Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
AKTİVLƏR			
Pul vəsaitləri və onların ekvivalentləri	12, 7	1,066,045	462,145
Müşteri pul vəsaitləri		450,127	218,000
Ösas brokerlərdən alınacaq vəsaitlər	13	2,071,006	4,214,403
İstifadəsi məhdudlaşdırılmış əmanətlər	15, 7	2,252,256	5,216,725
İnvestisiya qiymətli kağızları	16, 7	13,941,682	9,685,079
İstifadə hüququ olan aktivlər	17	262,249	163,233
Əmlak və avadanlıqlar	18	116,546	170,612
Qeyri-maddi aktivlər	19	294,050	142,883
Alınacaq komissiya haqları	14, 7	277,254	69,849
Təxirə salınmış mənfəət vergisi aktivi	11	24,999	-
Digər maliyyə aktivləri	20	12,200	19,400
Digər qeyri-maliyyə aktivləri	20	34,241	64,627
		20,802,655	20,426,956
CƏMİ AKTİVLƏR			
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
ÖHDƏLİKLƏR:			
Müşterilərə ödəniləcək vəsaitlər	21	4,503,475	9,206,550
Repo müqavilələri əsasında borc alınmış vəsaitlər	22	12,973,176	8,846,294
Ödəniləcək dividendlər	25, 7	400,000	-
İcarə öhdəlikləri	23	273,767	187,753
Təxirə salınmış mənfəət vergisi öhdəliyi	11	-	9,436
Digər maliyyə öhdəlikləri	24, 7	960,563	429,814
Digər qeyri-maliyyə öhdəlikləri	24	34,972	36,550
		19,145,953	18,716,397
Cəmi öhdəliklər			
KAPİTAL:			
Nizamnamə kapitalı	25	300,000	300,000
Bölgündürülməmiş mənfəət		1,212,702	1,266,559
İnvestisiya qiymətli kağızları üzrə realizasiya olunmamış xalis gəlirlər		144,000	144,000
		1,656,702	1,710,559
Cəmi kapital			
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
Cəmiyyətin adından:			
Vüqar Namazov Baş direktor			
21 aprel 2025-ci il Bakı, Azərbaycan Respublikası			
Aytəkin Muxtarova Direktor			
21 aprel 2025-ci il Bakı, Azərbaycan Respublikası			

10-56-cı səhifələrdəki qeydlər hazırkı maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“UNICAPITAL İNVESTİSİYA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azerbaijan manatı ilə)

	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	İnvestisiya qiymətli kağızları üzrə realizasiya olunmamış xalis gəlirlər	Cəmi kapital
1 yanvar 2023-cü il	<u>300,000</u>	<u>1,042,773</u>	<u>144,000</u>	<u>1,486,773</u>
İl üzrə xalis mənfəət	-	223,786	-	223,786
31 dekabr 2023-cü il	<u>300,000</u>	<u>1,266,559</u>	<u>144,000</u>	<u>1,710,559</u>
İl üzrə xalis mənfəət Elan edilmiş dividendlər	-	346,143 (400,000)	-	346,143 (400,000)
31 dekabr 2024-cü il	<u>300,000</u>	<u>1,212,702</u>	<u>144,000</u>	<u>1,656,702</u>

Cəmiyyətin adından:

Vüqar Namazov
Baş direktor

21 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

Aytəkin Muxtarova
Direktor

21 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

10-56-cı səhifələrdəki qeydlər hazırkı maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

"UNİCAPİTAL İNVESTİSİYA ŞİRKƏTİ" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**
(Azerbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə
ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Mənfəət vergisindən əvvəl mənfəət		463,545	295,289
Nağdsız maddələr üzrə düzəlişlər:			
Köhnəlmə və amortizasiya	17, 18, 19	154,464	153,358
Hesablanmış faiz üzrə dəyişiklik		(105,694)	(58,160)
Əmlak və avadanlıqları silinməsi üzrə zərər		21,687	-
Dividend galırı		-	(7,811)
Əməliyyat aktivləri və öhdəliklərində dəyişiklərdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri		534,002	382,676
Əməliyyat aktivləri və öhdəliklərində dəyişikliklər			
Alınacaq komissiya haqları üzrə xalis dəyişiklik		(207,405)	96,533
Əsas brokerlərdən alınacaq vəsaitlər üzrə xalis dəyişiklik		2,143,397	629,376
İstifadəsi məhdudlaşdırılmış əmanətlər üzrə xalis dəyişiklik		2,964,469	(1,581,085)
Digər qeyri-maliyyə aktivlərində xalis dəyişiklik		24,196	31,679
Digər maliyyə aktivlərində xalis dəyişiklik		7,200	(19,400)
Müştərilərə ödəniləcək vəsaitlər üzrə xalis dəyişiklik		(4,935,202)	624,460
Digər maliyyə öhdəliklərində xalis dəyişiklik		510,655	124,789
Digər qeyri-maliyyə öhdəliklərində xalis dəyişiklik		(148,415)	36,550
Ödənilmiş mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri		892,897	325,578
Ödənilmiş mənfəət vergisi		(5,000)	(41,000)
Əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitlərinin axımı		887,897	284,578
İNVESTİSİYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
İnvestisiya qiymətli kağızlarının satın alınması, xalis		(4,087,193)	(1,443,975)
Əmlak və avadanlıqlar üzrə ödənişlər		(22,005)	(96,330)
Qeyri-maddi aktivlər üzrə ödənişlər		(169,646)	(23,163)
Öldə edilmiş dividendlər		-	7,811
İnvestisiya fəaliyyətindən yönələn xalis pul vəsaitləri		(4,278,844)	(1,555,657)
MALİYYƏLƏŞDİRİMƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Repo müqavilələri əsasında bore alınmış vəsaitlər üzrə daxil olmalar, xalis	22	4,083,260	1,127,840
İcarə öhdəlikləri üzrə əsas ödəniş	23	(88,413)	(60,098)
Maliyyələşdirmə fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		3,994,847	1,067,742

“UNİCAPITAL İNVESTİSİYA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il tarixində başa çatmiş il üzrə	31 dekabr 2023-cü il tarixində başa çatmiş il üzrə
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİNDE XALIS ARTMA/(AZALMA)		603,900	(203,337)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin əvvəlinə</i>	12	<u>462,145</u>	<u>665,482</u>
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin sonuna</i>	12	<u>1,066,045</u>	<u>462,145</u>

31 dekabr 2024-cü il tarixində başa çatmış il ərzində Cəmiyyət tərəfindən ödənilmiş və alınmış faizlər, müvafiq olaraq, 1,243,070 AZN və 1,122,016 AZN təşkil etmişdir.

31 dekabr 2023-cü il tarixində başa çatmış il ərzində Cəmiyyət tərəfindən ödənilmiş və alınmış faizlər, müvafiq olaraq, 506,311 AZN və 567,384 AZN təşkil etmişdir.

Cəmiyyətin adından:

Vüqar Namazov
Baş direktor

21 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

Aytəkin Muxtarova
Direktor

21 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

10-56-ci səhifələrdəki qeydlər hazırkı maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.